

# Molla Nasreddin

Nº 31

AZƏRBAYCAN  
R. I. S.

QUTUBXANASЫ

inv. №

Молла Наср-Эддин  
1 avgyst oqunu.  
Jok olsyn muharebə!

Kijməti 15 kəriq



-- Szralar slari-əslihəni eridib sənajlı' və zərət a'latusa dəndərməqdır.



UNVAN  
Bağı, qəhnə  
posta qurğ-  
si № 64  
Telefon  
№ 40-83

## Jok olsyn insanların vyryşması! Jaşasın by, ojunqi avgyst birinin şuarı.

### Karga-kyzkynlar?

Karga—kyzkynlar—hamiça çellar da  
cəməd axtarımda oylar,  
Cin tarofından da insanların karga-  
kyzkynları, kylakları, ki, rübdə muhā-  
raba qızılmatmadıdları:

Cünqı acıdlar.

By ac hariflərin binci nijələri—ja-  
hydi kerginidür: jahydi millötüni kall-  
garıldır, cünqı by hariflər—Nikaləsınjin  
dəst pərvardasıdırırlar.

Cin hadisəsinə göklər, kylakları, ni,  
ki, rübdə:

Ən çox—syrəldən inciqilər və  
incibinçinçənlər.

Onlar için muharabə—imdiqdə an  
bir arızy olınan bir məş'əlidir: heç ol-  
masa—dunja bylanar—və man arızyma  
çataram: istar dunja daglısun—koi manım  
artıyan bəvrədə olsın.

Hariflərin arızy—etdiqləri nadir-  
iyarıdan azaqā duşaşın qəna iyakarı,  
kalkmaqdır, əmlaqı, zahmatqeşələr tak-  
sim olyanlar—qəna sahibqar olınadır,  
ixtildən duşan haqımlar—qəna huqy-  
mat etmədiqdir,—və bizim bambıl, molla  
və qəfiyalımızı qındıqçılarında savad-  
sız iranlılara məgtüb jazi,rlar—bylnarda  
qəna avamna pənahlılık etməq umidilarını  
artırlar:

Balgəda kajtardı,lar!  
Balgəda kajtardı,lar!  
Və laqın—abas xıjal!

Mənqı belə baaş duurəm: imdi ta-  
mam jer juzinin zahmat qesi da—bir əzəq  
xıjaldıdır:



Molla  
Nasreddin

Avgyst

Pancənda

Avgyst

Cum'a  
və  
Avgyst

3  
Şənbə

Avgyst

4  
Bazar

### Təkvimi

İyin, otuzunda Naxçıvan-  
da və sərərdə bas verən axıfları-  
çı, meczurun munasibətilə, Nax-  
çıvanın sahab mahalləsi məscid-  
ində sərin çaj yerlənən zaman-  
caj ustunaa dərzi Mehşün il-  
çaj pəjələn Məzədi Tagunun də-  
vəsi, duşumadur. Bədəxəntən  
insan tələbləti, olmamışdır.

İyili, n derdunda, tarix  
1929-da—və iyili, altı, sonda-  
cənə həman tarixdə Vəzifələr  
on saqqız jalan xəbar qurdum-  
dən jazılı, bdt. və otyz beş jə-  
lan xəbar səqidlən jazi, bdt.

By qun jok—sabah kabı  
ustundu cu'mo syrasını oxym  
on vacib dir.

Oxym dedin—təzə qitab-  
larırin oxymakı,jadı,ma duşü  
qorasan,kobristan kraatxanə  
iňə təzə qitabları,mi,zi,jars  
na syratdır.

№ 31

Molla Nasreddin

Səhifə 3

## VƏ H J

QUT SƏXANASD

## Hərdən bir

Ola bilar qı Qurdəmirdə  
Aşya quni əzəq qatibi Xəlil  
Abasov killyk işlərini byrak, b  
ta tətlimi bdir, necəqi bəzə  
məmyəzin 26-ci nomrasında jaz-  
məsdi, ancak byradan bir gə-  
ribə tapmaca zuhurya qolır: aja  
by xəbari (qırımqı jalandır) ida-  
ramıza jazan qimdir?

Məlyim aej dir qı tapmaca-  
can, dumjada taq birca Molla  
Nasreddin idarəsi tapa bilar, sa-  
bab by dır qı by xəbari biza  
jazanın adını, bəzə məməyədə bil-  
dirməmisiq nə bir qəsəda dema-  
misiq.

Əmma bejla məlyim oly qı  
Qurdəmir mas'yl işçilərin içi-  
nəcəqli, „Əməyin vəhji-lar—ja-  
ni allah tarafından peygamberlər  
vəhji qotiran Cobrajin vərdi:  
həmin vəhji qotiranlar Qurdəmir

jaçjeka bijyrosun 10 iyil iclä-  
-sunda sojijiblər qı Abacəv b  
rəsində jazulan xəbori Mollaja  
jazan bir nafar əxlaksız muxbir-  
dir qı 29-ci ildə komsomoldan  
ixrac olyndır.

Biz idarə tarafından byn-  
ıkar eda biliq qı Allah Taala-  
nının nə kədar sırrı var—ha-  
misi, axırlar tapmaca məqmət  
qum imis, necəqi qurdəmir „Əm-  
əyin vəhji-ları idarən soryama-  
mına (və soryamak, lazım bil-  
mijib) bizim muxbirini tənidi, da,  
və tanışından sora onu, qıça  
sequisili seqquda.

By cur kanyın pozmakı, biz  
fırka xadimlərindən və mas'yl  
işçilərdən qəzalləməzdik.

İlahi dumjada sənin garibə  
iştir vərijim!

imza: Vəhji qotiran.

### Matbyat həjatin oquzusu dur.



Zakatalada kredi şıraqatı işçiləri üçün oqlan gazətlər anbarda  
jəgəsləb kalar, sahiblərinə verilmir.

### Havalər sərindir.

Astaraxan bazar rajonunun by vaktə kədar jaj paltarı, veril-  
misişlərinin halindən xəbərdar məmisişdir.  
edirəm.

Milişlərin jaj paltarı, ki,da,  
kəs paltarı, işa jajda verilir, lələ  
havalər sarındır.

Kəmərköylə.

İdarədən ejbi jokdr, hala  
hələ paltarı, işa jajda verilir, lələ  
havalər sarındır.

Qeçən cum'a axzamı, elu-  
mın ryhini diriltməq içün bir o  
taşı, ilə safar çkməsdi, b. Bell  
goroddan ajlaadimiz vagona bir  
dəstə musyrmən komsomolları  
da daxil aldılar. Bynların kom-  
somolçuları, oldukları, bellərinində  
tapançalarından hiss etmişdən  
komsomolçuları, biri bir garni-  
mon, o biriş bir dəf 3-nicidə  
bir qaranaj çkarıb baaladılar  
ma'ləqəjə. Byda jaddan çkma-  
sun qı by adib zəhrələrin ejzani  
syrxanə komsomolçuları, idarə.  
Syrxanə komsomolçuları, ola... na  
isə bənzənlər ağmasanı dema-  
ram.... jaxalıq bynlar rysca-turq-  
ca dejil farsca danlaçdır, byn-  
larda danlaçklär da manimla  
borabor qədən əsnabı kadına  
iara idi. Bynlardan farsılar  
ca dejirdi; „vədə Mostan Əli  
acəb xybə zəno...“ o birisidə  
by kabil sezər soylaşdır.

Man istadım bynlara dejim-  
qi ejb adablı komsomolçular, joldaş-  
lar byallahın bandosının sizinla  
həc bi iai olmadı, haldə siz kom-  
somolçulara ejb dejimli xalqa sa-  
taatırsınız! dəha siz komsomol-  
çular ibi kybə mejdani, şəqirinə  
taflavut var. Əmma bynların tə-  
pançalarını, qərub bejtəna bir  
əddə lənat elədim. Vagonun  
kəndxodry ejb təhdiyyədən  
bynlarla dejirdi: „qefindən olyn  
dunja beş qundur, beşadı kara  
bızadə elə qef kalacak“ xulasa  
ortah, kda bir balaca ajag izinəda  
baxıdular, sonra hət ustundu qədət oluy-  
du az kaldi, qı kamalar çika eş-  
jə, dadaşı rahmetliq bir müsəl-  
man kardas bir kyr salavat ilə  
masələni jati,rtdı. Kada bala ca-  
nundan zigər bi tov qalib man-  
zil basına çkdük.

O toj, xamit hala mən-  
dən soruyları: komsomolçular  
na dani,lar? man isəm: heç, qa-  
ndan qalan var idijidim.

Hərdəm birç

**Tənkid və bibliografija****Cənnatil-qusa.**

(Jazan Jäftym Əli, kimiati halə məlüm deyildirə də, Azər-nərin qalacığı qıtbatlar,ndan artıq kimiati təməməcəyi subhasızdır. Nər III daxili döydürsə hər halda by jukun illardə nər ediləcəyi jenə subhasızdır.)

By "sair" na kader məşhur olmasa da hər haldə axır-zamanlıarda seirləri çap edilən bəzə qəhənə səirərdən dəha məshhərdir. Əzu səsəsan olan by adamları jmzmla işləydi "Cənnatil-qusa" imdi artıq bir zarbi-məsalələrmiş; ona qərədə qanclar arasında xılyanlıklı olmamış və işləydi hələ ojalınları qancların arasında ajurmakdan otrı bir uşular komisyonı təsətil edilmişdir.

2-Baqçadan ekskursiyası qədən qanclar hec bir haldə məst halında vəzgaldan byrak, ləməldir.

3-Onların sejlori aktarılıb içqi təpildi, haldə onlar zəbt edildi qibə sahibləridən məsləhətə alınlımlıdr. Allah edejdiyi by işlərə başlananla təqabır qalmışdır.

**Bənim bag istrahətim****III-ci fəsil****Bag həzirlığı və bazarlık**

—...albədə, san istəsən lazımi, məbləğ tapa bilsərən. Jena jərən ajun məməni bir sajakla avans al. Sonra, cələ, bələq me'zuniyyət pilyny imdi alasan, Bir də karüslük, jardım kassasından bir kədər borc alsan, butun jazidikləri, mələ edə bilərsə.

Başqandan alıldığım və idarəə qətirdiyim məqtybyin işkarlıqları, cumlasını okyanus kontor mudiri başın, kəldirib qulumsaşraq bəna baktı, onyň by baki, alı bəna:

—isiñ duzəldil—dejirdi Bən butun olan-olmajan natılıq kuvvələrimi işa salıb kantor mudirina qəstarılan məbləğin mütləkə əldə edilməsinin lazımlılığı.

**Olunvn jeniliqləri.****Byzovna hadisəsi.**

Byzovnada "vake" olan kanlı, hadisəja mərzqı qanclar komitəsi idarəsi artıq dərəcədə əhamiyyət vermişdir və by cur piş halların təqarrə olymaması, üçün komitə həft-sənəd qunu qancların qənia iclasını, dəvət etmişdir; by baradə çox dənəməkdan sonra iclas bir səsə azagıdaqı, karara qəlmışdır:

1-Umymilliyət qanclar qələcədə kommissiyət amali, ni qəhənə səirərlər çap edilən bəzə qəhənə səirərlər dəha məshhərdir. Əzu səsəsan olan by adamları jmzmla işləydi "Cənnatil-qusa" imdi artıq bir zarbi-məsalələrmiş; ona qərədə qanclar arasında xılyanlıklı olmamış və işləydi hələ ojalınları qancların arasında ajurmakdan otrı bir uşular komisyonı təsətil edilmişdir.

Fırka təmizliji munasabatla sururlarla kojiny ona və dost azaasi vəsiti ilə bir nev' firkəye qəçənləri, biqləri, sallanımlıdlar. Restoranda xidmət edin axaklı, kadiçuların pydra məsəlesi həll olynmak üzərdər.

**Kənal onsk.****Əman-amanlık**

Maaşlılah—qurdəmir qök amanlıklıkdır. Hələq by qunlar da təq birca dəfa kuz qəturub kəcmə ittifikasi dəsus bənilərdə ditylyb habsə dirlər.

kyly maqtibul-m\* alında dityb jeno işkarlıqlı cumlasının ezuə aidi sejlorini qalma-qalma okyurydi.

Byrada leñə jari, m saatlik bir nutuk sejlaməq və "buddanın" ixtisar edilməjəcəjini "mudafə" etməq lazı, m qoldı.

İndi artıq bag için "bazarlıq" ç. kimi, və Mərzqı iaci kooperativi (jaxyd Baqsajya) qalmışdır.

Byrada ejn zamanda ham hər sej var idi ham da heç bir sej jok idi.

Olan sejlor: salat (4 cur), kalbas (kalınlığı, bir santimetrodan bələib) 5 santimetrodan bələib (hər cur), piamia pilov konservlər, multixl işçilər, 500 gram. 3 manata kədər olan hər cur konfet, dodag jagları, atılar həbelə.

Olmanın sejlor: jag, jymyrta duju, paltar sabiny, kənd, (zaqar tozy var), və başkaları.

Nihayət bir saatlıq nutukdən sonra mudiri 100 manat avansı, verməjə razi, etdim.



Bir saatdan sonra jardım kassası, mudirdən bənim "kor-

**Zakatala xəberləri.**

Fahla kiylyb, hamqarlar itti-faki ilə mukavala bağlaşdırıldıqı hələlik kiylyb otakları, itti-fak zanit eləsin. Allah kojsa itti-fakin, ali yzannda kiylyb, jadı-na salar.

Bir neçə qunlarda jol qalan gazetələrin poçtında və sonradə idarələrdən konak səkənləməyi, muntazəm syratda davam etməqdər.

İctimai tə'minat ə'bəsi müdirinin sakkal və papagulun krastikom hesabına qətərulması olıllar tərəfindən fəzil bilinməlidir;

Fırka təmizliji munasabatla sururlarla kojiny ona və dost azaasi vəsiti ilə bir nev' firkəye qəçənləri, biqləri, sallanımlıdlar. Restoranda xidmət edin axaklı, kadiçuların pydra məsəlesi həll olynmak üzərdər.

**Kənal onsk.****Əman-amanlık**

Maaşlılah—qurdəmir qök amanlıklıkdır. Hələq by qunlar da təq birca dəfa kuz qəturub kəcmə ittifikasi dəsus bənilərdə ditylyb habsə dirlər.

kyly maqtibul-m\* alında dityb jeno işkarlıqlı cumlasının ezuə aidi sejlorini qalma-qalma okyurydi.

Byrada leñə jari, m saatlik bir nutuk sejlaməq və "buddanın" ixtisar edilməjəcəjini "mudafə" etməq lazı, m qoldı.

İndi artıq bag için "bazarlıq" ç. kimi, və Mərzqı iaci kooperativi (jaxyd Baqsajya) qalmışdır.

Byrada ejn zamanda ham hər sej var idi ham da heç bir sej jok idi.

Olan sejlor: salat (4 cur), kalbas (kalınlığı, bir santimetrodan bələib) 5 santimetrodan bələib (hər cur), piamia pilov konservlər, multixl işçilər, 500 gram. 3 manata kədər olan hər cur konfet, dodag jagları, atılar həbelə.

Olmanın sejlor: jag, jymyrta duju, paltar sabiny, kənd, (zaqar tozy var), və başkaları.

**Allah verdi.**

By saat 3əqi lap cannat gyn, kurmlızu, juz, ag diali joldas by cum'ə qunu olydkə bejqu konaklik verdi,

Komşonu jaxal, qərsanmaq ucun bir neçə hammatlı firkəçilər taxca və bygəcədə Nyh zamanı, dan kalmış qəhənə paltalarını, araab ilə qababları çatdı....

Baqçı poçtəsindən dikkatliyin dan 3əqi, poçtəsində olan su-rundurmaları niyət verilmişsinə qərə Baqçıdan san'at birtiñ qəndərləndən məqtbı elmı bir sa-jahat jadidlikdən sonra 28 quna qalib qılıb.

halşıq by kadar.  
Habburuba.

**Elan**

Neçə illiq tacrubasi olan və by vakte kədar agdam kazasında ez faaliyyəti ilə məshhər olan bir firkəçi joldasın a'iləsinə mənsib Qühr Xala öz işində jenə davam etmədədir. Çəngulq-Cindarlıq-Yazğı, olmajan avravada yaq-verməq, mamaçalıq, əlyşn, du'a və gejra... ehtiyat, olanlar zildəq adresa muracaat etməlidirlər.

Adres: Murad bəjliðə xəstə xana janında ez evində Qühr xala-

idarədə oturduğum jerdə qunca jigmə idim.

Kyllyk vakti, bitmə id, sej ləri jıguladyr by baga jola duzmaq içün hazırlanmışlaşmadı. İdarədən çikyb, ağırdı olsa pidjada vəzgələn jollanmışaq məcbynədən, qunca bir iqi sej dəhə alımlı idim.

Cuma aksami qəlib jetişmiş oldı, içün artıq kooperativi qəzməja vət kalmamışdır. Byun qərə, iqi qunun arzində tapmadığım sejlori almış içün xüsusi duqanları qətməyə təyinatlıdır. Kələmətən qədəmənən 80% da xüsusi bazarda lazı, m sejleri aldım.

Jolda bəni bir sej oldı, kca təccublandırma: hər janımdan qəçən dyryb bəna dikkatli bəkirdi; dəlmeça hətta bir iqi yəsək da dusmua kalan 80% da xüsusi bazarda lazı, m sejleri aldım.

Səjdiləndi bir iqi sej də almak içün kooperativlərdən birinə qırıb oradıq, quzquda e-zemu, və dəhə dogrysı, azumu dejil, hejçalımı qərdəjum zamən bənəməməməm. Janımdan qəçənən qıçqa da bənəməməməm? Bənəməməməməm?

Butun alıdıkları, məqədirub

**"Mutəxəssis" ol-magına „mutə-xəssisdir.“**

Agdam qəj birlili ilərindən calısan myəndis Kreçəkin mühəndis olmاغına məhəndis və mutaxassis olmاغına mutaxassisidir ancak məsələ byradır. O oyunun xeiri duanın "Allah Verdi", araab ilə qababları çatdı....

Baqçı poçtəsindən dikkatliyin dan 3əqi, poçtəsində olan su-rundurmaları niyət verilmişsinə qərə Baqçıdan san'at birtiñ qəndərləndən məqtbı elmı bir sa-jahat jadidlikdən sonra 28 quna qalib qılıb.

**Ojazlı.**

Ban by hələmdə bir insandan artıq bir paltar asana və ja xyd Möglystan „zamanlanan“ bənzəjirdim.

Jənə by hələmdə bən bir sejjar yuniversal magaza" modelindən bənzəjirdim. Çünkü Mərzqı İaci Kooperativin, Kasiponiy, Vojenpony butun duqanları, və bir çox xüsusi duqanları, qəzməqələrə əldə etdijim butun sejlor bənim nəzarim də id: baraban, yaqk stili, kykladan, balaşajy qalbatın, selapa və qalama kədar vərinə üzərimdən nə desəniz var idı.

Jənən uz vagzala təlijdilim zaman arada olan bir çox bəsərə bag „zəvvərələr“, bənə təccublu bəkmirdilər, qunca onları, dəki bənə bənə bənzəjirdi.

**Əbhiyal**

(Qələn nəmrəmizdə" Pir-sejə, Pir-aqəgel" faslini okyuyunuz.)

## Artel mudiri.

Agstafa artelinin mudiri bərəsindən by saat gazetalarda çox danışık qədir.

Danışuklu sabəb bydur qıncı qı məlumatdır — agstafada bir artel düzüldür və by artel idarə etməq üçün bir nəşər sejid seçibdirler.

İndi danışuklu bynın ustədir qı aja by mudiri hansı, kabilijati içün sadı seçiblər: biri deñir qı by adamları mahz peygamber oladı, olsagını, nəzərə alıbdurular amma bir paraları, di deñir qı hamin caddinə kyrban oldı. Qı sabəb artel mudiri seçiblər qı by qındıq imtiyim bir rəvajatı on bir, amma bir rəvajatı on dərt arvad altı, bdu; by kədar arvaddan indi uçaq nəfari sagdır. Kalanları, elub — itibdird.

„Laglag.“

## Xırda xəbərlər.

**Baqı.** — Taxta bitinin silindən kaçış bylvarda jatan safrinə tamam var-joklunu, eż jaklin joldaşları, oğrılımlılar eżu səlahət kalmı, zdur.

va altı, adam təhkiri olmuydur qanda solatlıq bardadur.

**Noxvan.** — Uç qəca qonduzda dord oğrlyk, beş xylikanlı.



Baqı qostlorında müslimlərə qecələr bestən sojabat.

**Ojərə.** — Ban dedim-sən bil oğrılık koralar satılır.

Kıya mejdənidə misal zibil.

**Cərat.** — Bostanlar marqızınlardan verilən məlumatı qora by il sərni təm qalıqlar oğrılındı.

icin, Zəhər Kavyn qətrilməjəcəqdür.

**Sybans.** — Ma'arif və mədəni

ialarınlı jikar, kaldırırmış içün aji-ajrı gryplar terəməndür qo-  
laçan jaksı, qərsənir. **Kara-balı.**

## Başqı xəbərləri

(pyl vermaqdə novba)

Baqı, malijə əsəbinişinə nəlog və qraja və bəzək vergi verənərənin novbada dyrmasın, və nəhək jərə vaktinin şəhər olymasını, nəzərə alan Baqı, malijə əsəbasi, kassirlərin mərkədindən arıtmaq körərmişdir. Ilava nəlog verənərin aqası turq olydyndan nəlog idarəsinə turqəbilənlərin təqin edilməsini lazımlımadır.

### Avtomobil məsələsi.

Məlum olduğu üzərə qətidicə şəhərin ahalişisi artıqdan əshali atdır. Kənara skoros pomos avtomobilillərinə etibac cəkəldi. Gündən, munasib idarələr Baqı, müssəsələrindən onlara avtomobilin siyahısını qətnürənlərdir. Deməli byndan sonra muhummən idarələrin hər birində bir avtomobil saxlanacak və by qandan etibarən avtomobilər bir adəmən xususi qejfinə deñil umymixlik icin xidmət edəcəkdir.

Xudavand tabarəq və təzələrə həzərləri təzəbbüsü badnəzərlərdən saxlanı.

### Ojezəl bir təsəbbəs.

Məlum olduğu üzərə by vəkərə kədər bir çök killykçılər azərbaycanlı portfelə qəzdirməq idil. Alli xalk təsərrüfatı yarası, portfela şəhər olynan məteriyalların başka lazımlı aejlərə şər edilməsini nəzərə alətən, byndan sonra ancak məsyl iştirakçıların partelfə dəstəmalarını lazımlı qərmişdir.

47675

Molla ami bizim Zəqı kazasında bir Vartaaşın qəndi var və on qəndəndə A'lım, fəzil, mürrid, Mursalı bir nəfər həzər İsanın biza əmanat təpərdi. Aragelov adlı, qəia vərdi. By a'lım öz zəhməti ilə dolanmış, çök sevdilindən jərəsittifikasi by həzər 1765 numralı bi qılıqlıba vermiş. By saat qəzi ağa eż izm mubarəqəsinə deqizdirib, "muzdýr" koyma və mu təza dolanməkdər. By isə sizdən təcəubü qələmənşin, çünki by jaxında Baltalı, qondında isə nəfər məmət tarşından m'cüzə qəstərlidindən boşa isər. Zəqı da qə olyr... **Doktor bap-**

## Telegraflar.

**Səbzətə.** — Kadın deñəjəsi və qurqları qərəstan da latlı, bəqçisi sax — inqiləsifinə by məzmunda matrxa etmildir.

Bən sizin amr və formanızla avval bla əvvəl Əlganstanın toraklısına qalçan lamaz-həb Əmanullah, jekdəm, on yərənənən dər bədən saldım, nə kədar Əlganstanda jeni usyl ilə mösbətlər vərəsə hamisini baglağlı orada oxşan cycycların uzlarını elən kapisını, baglađim, Əlganstanda işgylək və məhərabə salıb by iqi tələsilə sajasında juz binlər ilə əhalinin kəhünən təqələşməsinə sabab olub, tamam, təməz kylas mollalar, isə bəzənən əsəb məməbatın işsəs bilən xəstələrin qəllələrini isə almışdır və sajag ilə onları, həjatə hazırlamışdır.

**Naxçivan.** — Məşhər xəsavat və məhabət mədəni olan Ağə Baj 15-16 yaşlı, məqəb təlabələrinə təbliğ etməq hər qun onları, Əz mənzilindən sarab və konjakə konak edib onları qəllələrinə salılmışdır. Deməli byndan sonra muhummən idarələrin hər birində bir avtomobil saxlanacak və by qandan etibarən avtomobilər bir adəmən xususi qejfinə deñil umymixlik icin xidmət edəcəkdir.

Xudavand tabarəq və təzələrə həzərləri təzəbbüsü badnəzərlərdən saxlanı.

**Naxçivan.** — Köhəb qont təsərrüfat arteli üzvi Molla Məmməd Tagı, Kyrban, Ölə Məmməd oglu və artelin sadri Həsən Huseynov "joldaşlar" artel arabasını, kədəryeb "az" ilərlə ilə birliyde əshəb qəhlə jəzəratına qətimdərlər. Zəjərdən, kənddən, comat onları pivaş edib, jəzərat kabılı nəfərləri ilə alkəlamışalar. Zəjərdən, kənddən, hələ bənli bacqışın ciniñinə vərəbən demədiyi:

Afarin sənəc iki kicke vyran  
Bəjələlər can fəda qaraq.  
Bydər din və məhvəmətin  
Əlganstanda toradıji fitna və fəsad.

**Statistik.** — Naxçivanın xəstəxana və amblatorijsindən boşa bir statistik ejrənməqməmədir. Bəjələlələl qı, bir illin muddətində Naxçivanda 12348 nəfər zəhərvaksızlığı döytənlər xəstəxanalarında kejd edilmişədir.

Bizim by hesab ilə isimiz jəkədir, bəzənək Naxçivan qıbi bir dindarlar və mədəni zəhərindən by kədar sıfırsı, suzənəq xəstəliyinə döytənlər in cəkligü, na fəccub edir. Cünki by iman sahibləri omurlarında bir dördən sıfır əsəri by onura müraciət olmazlar bas qərasən by neca sezdür? Əhtimal statistik düt dejildir.

**Kəməsəməley.**

Orb.

## Xarici xəbərlər

Əlganstanda

Zənəs xidməti — firka və komissolyatı oladsa Karjaqin işçiliyinə bərəbər ola bilmez. Byrada iş vəzifəsi birçəndən tapa bilməsən hanı idarəja qəsən qaraçəngçiyi kiyer işgylər kapida bilti-nit idarədən heç qas jokdur. Kyrjerdən xəbər alırsan balaş bas bynlər hərə qədib: Kyrjerd cavab verir qı dyr kilybdərlər. Həbələ hər bir iai olan qonılı qədib killykçyn kilybdərlər nərtaxtanın üstündən que li kəldirib ləzni qədurməlidir. Baş-ənən bynlər bəzən nərtaxtajı o kədər kizi qızı axam olyr hava karənlə, kləzər joldaşalar qıbılgı qələmənən jəndər nərdə dəvədir. Hər nə isə qız və zif sunas killykçy və komissolyatı.

## Kilybdədlər.

Dunjada na kədar vazifa zənəs xidməti — firka və komissolyatı oladsa Karjaqin işçiliyinə bərəbər ola bilmez. Byrada iş vəzifəsi birçəndən tapa bilməsən hanı idarəja qəsən qaraçəngçiyi kiyer işgylər kapida bilti-nit idarədən heç qas jokdur.

Bən sizin amr və formanızla avval bla əvvəl Əlganstanın toraklısına qalçan lamaz-həb Əmanullah, jekdəm, on yərənənən dər bədən saldım, nə kədar Əlganstanda jeni usyl ilə mösbətlər vərəsə hamisini baglağlı orada oxşan cycycların uzlarını elən kapisını, baglađim, Əlganstanda işgylək və məhərabə salıb by iqi tələsilə sajasında juz binlər ilə əhalinin kəhünən təqələşməsinə sabab olub, tamam, təməz kylas mollalar, isə bəzənən əsəb məməbatın işsəs bilən xəstələrin qəllələrini isə almışdır və sajag ilə onları, həjatə hazırlamışdır.

**Jalandır.** — Molla nasreddin məcmiyəsinin 27 numrasında "Qəlləbin ibtidii" Saroləşə və haməndili imzasi "Həkkimdən jazulan" məqəb təməz ilərlər, və by idarədə zərəri nərimanı qəriməsan.

Safir, bacqışın saqın by kilybdərlərindən artıq darəcə razi, kələ alını bacqışın saqın ciniñinə vərəbən demədiyi:

Afarin sənəc iki kicke vyran  
Bəjələlər can fəda qaraq.  
Bydər din və məhvəmətin  
Əlganstanda toradıji fitna və fəsad.

Bələ qı, sonincə dəfa olarak idarənin amr nəməsi üzərə, dəbbələlər üçün Norazən və oradan da Ordubadə qədər, aprel ajunun 7-sindən kədər ordubadə olıymış, by muddət orzında, bəsəməkli lar artelinin "Corəçələrin" uç qun dəlbətlər dəbbələr və mədəni zəhərindən və ifradır.

Bələ qı, sonincə dəfa olarak idarənin amr nəməsi üzərə, dəbbələlər üçün Norazən və oradan da Ordubadə qədər, aprel ajunun 7-sindən kədər ordubadə olıymış, by muddət orzında, bəsəməkli lar artelinin "Corəçələrin" uç qun dəlbətlər dəbbələr və mədəni zəhərindən və ifradır.

Telgraf məsələsinə qədidiq, by baradə olqı firka komissiyasına heç bir telgraf verilməmişdir.

Naxçivanın kystar kooperativi M. B. Əsəddulla-zadə Redd.

Məcmiyəmiz 27-ci nömrəsində Naxçivanın məařif müftüləti Mirzəlesin müllimlərlə bədərətən olmasına 3əqib ped. Kyrjerdə davam edən 31 nəfər naxçivan müllimləri öz məqəbliyəri idarədərlər.

Hejtə təhribi.

Avropada qımja usyılığa muharəbədə milyonlarca insan kıranda.



Bizim apteq idarəsi milçəqləri kırmaga zəhərə kənaat edir.

Apteq idarəsi milçəqləri kurnak qazalarına sahə vurmağından, by qazalar milçəqlərə təsir etmir.



By munasabətə milçəqlər apteq idarəsinə təzeqqür edirlər.